

Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair rəsmi statistika hesabatı forması üzrə statistik proseslərin idarə olunmasının “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında təsviri

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənləşdirilməsi	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkəti üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, sərəncamlar, qərarlar, təkliflər, yazılı razılaşmalar, çıxış statistik məhsullar, məlumat mənbələri, maliyyə sənədləri	ƏMAA, ƏN, ETSN, SN, MST ASC, ARDNŞ, DSK, EƏMSŞ	İstifadəçi tələbatlarının müəyyənləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Ətraf mühit statistikasına üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	ƏMAA, DSK, EƏMSŞ	Hesabat, xidməti məruzə
1.1.1	Ölkənin milli prioritetləri əsasında tələblərin müəyyənləşdirilməsi	Ətraf mühit statistikasına ilə əlaqədar ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 8 aprel 2013-cü il tarixli, 24/11 №-li qərarı	İcra və nəzarət edici orqanlar (siyasi dairələr)	Tələblərin müəyyənləşdirilməsinə dair hesabat, xidməti məruzə
1.1.2	Beynəlxalq metodologiya, standart və təcrübələrin öyrənilməsi və tələbatların müəyyənləşdirilməsi	Ətraf mühit statistikasına ilə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi	Bazel konvensiyasının əsasında	BMT, DSK, EƏMSŞ	Beynəlxalq metodologiyanın öyrənilməsinin nəticəsinə dair xidməti məruzə
1.1.3	Normativ hüquqi bazanın və ölkədaxili tələblərin öyrənilməsi	Ətraf mühit statistikasına ilə əlaqədar DSK-nın sərəncam, əmr və qərarlarına baxış	Qərarlar, sərəncamlar, əmrlər, hesabatlar, təqdimatlar	DSK, EƏMSŞ	Normativ hüquqi bazanın öyrənilməsinin nəticələrinə dair xidməti məruzə
1.1.4	İstifadəçilərin tələbatlarına dair görüşlərin təşkili, mövcud tələbatların araşdırılması və təhlili	Ətraf mühit statistikasının təşkili və aparılmasına dair istifadəçi məmnuniyyətinin qiymətləndirilməsi	DSK-nın “Metodoloji və məlumat istifadəçiləri ilə iş planı”	DSK-nın kollegiyası, EƏMSŞ	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.1.5	Müəyyən olunmuş tələbatların müzakirə üçün hazırlanması	Ətraf mühit statistikasına dair müəyyən olunmuş tələbatın Elmi-metodoloji şurada müzakirəsi üçün məzmunun hazırlanması	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, EƏMSŞ	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Ətraf mühit statistikasına üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar ETSN, SN, MST ASC, ARDNŞ ilə müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi	ETSN, SN, MST ASC, ARDNŞ-dən daxil olmuş təkliflər və yazılı razılaşmalar	ETSN, SN, MST ASC, ARDNŞ, DSK, EƏMSŞ	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi
1.2.1	Müəyyən olunmuş tələbatlarla bağlı maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması	Respondentlər və əsas məlumat istifadəçiləri ilə yazılı və şifahi müzakirələrin təşkili	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı	ETSN, SN, MST ASC, ARDNŞ, DSK, EƏMSŞ	Rəsmi məktublar, görüşlərə dair xidməti məruzələr, iclasların protokolları
1.2.2	Tələbatların dəqiqləşdirilməsi	Təkliflərin və mövcud olan məlumatların müqayisəsi	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, mövcud məlumatlar	DSK, EƏMSŞ	Tələbatların dəqiqləşdirilmiş siyahısı
1.2.3	Müəyyən olunmuş tələbatların müzakirəsi və təsdiqi	Müəyyən olunmuş tələbatların DSK-nın Elmi-metodoloji şurasına müzakirə üçün təqdim edilməsi	İstifadəçilərlə müzakirələrin yekun nəticəsi	DSK, EƏMSŞ	DSK-nın Elmi-metodoloji şurasının protokolu
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	İstifadəçilərin müəyyənləşdirilmiş ehtiyaclarının təmin edilməsi üçün çıxış statistik məhsulun təyin edilməsi	Çıxış statistik məhsulların siyahısı	DSK, EƏMSŞ	Çıxış statistik məhsullar
1.3.1	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	DSK-nın Elmi-metodoloji şurasının qərarına əsasən ətraf mühit statistikasına üzrə çıxış göstəricilərin müəyyənləşdirilməsi	DSK-nın Elmi-metodoloji şurasının müzakirəsinə təqdim edilmiş çıxış statistik məhsulların siyahısı	DSK, EƏMSŞ	DSK-nın Elmi-metodoloji şurasının protokolu, çıxış cədvəlləri

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların dəqiqləşdirilməsi	Qanunvericilik, beynəlxalq metodoloji sənədlər, anlayışların siyahısı	ƏMAA, ƏN, ETSN, SN, MST ASC, ARDNŞ, DSK, EƏMSŞ	Dəqiqləşdirilmiş anlayışlar
1.4.1	Müəyyən edilmiş anlayışların ölkə qanunvericiliyi ilə uyğunluğunun uzlaşdırılması	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	ƏN, DSK, EƏMSŞ	Müəyyən edilmiş anlayışların siyahısı
1.4.2	Müəyyən edilmiş anlayışların digər sahələrdə istifadə edilən anlayışlarla uyğunluğunun müəyyənləşdirilməsi	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları, qanunvericilik	DSK, EƏMSŞ	Müəyyən edilmiş anlayışların siyahısı
1.4.3	Anlayışların beynəlxalq standartlarla uyğunluğunun təmin edilməsi	Beynəlxalq standartlara uyğunluğun və müqayisəliliyinin təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar, qanunvericilik	ƏMAA, DSK, EƏMSŞ	Müəyyən edilmiş anlayışların siyahısı
1.4.4	Müəyyən edilmiş anlayışların istifadəçilərlə müzakirəsi və dəqiqləşdirilməsi	Müəyyən edilmiş anlayışlarla bağlı istifadəçilərin məlumatlandırılması	Müəyyən edilmiş anlayışların siyahısı	ETSN, SN, MST ASC, ARDNŞ, DSK, EƏMSŞ	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları
1.5	Məlumatların mövcudluğunun yoxlanılması	Məlumat mənbələrinin müəyyən edilməsi, inzibati və digər məlumat mənbələrinin öyrənilməsi, yol xəritəsinin hazırlanması, təkliflərin verilməsi	Çıxış statistik məhsullar, inzibati və digər məlumat mənbələri, təhlillər, qərarlar, normativ hüquqi baza	DSK, EƏMSŞ	Potensial məlumat mənbələrinin siyahısı, plan (yol xəritəsi), təkliflər
1.5.1	Məlumat mənbələrinin müəyyənləşdirilməsi	Ətraf mühit statistikasına dair məlumat mənbələrinin öyrənilməsi	İstehsalı mümkün olan çıxış statistik məhsullar	DSK, EƏMSŞ	Potensial məlumat mənbələrinin (inzibati və digər) siyahısı
1.5.2	İnzibati və digər məlumat mənbələrinin təhlili	İnzibati və digər məlumat mənbələrinin öyrənilməsi və təhlili	İnzibati və digər mənbələr üzrə məlumatlar, mövcud məlumat mənbələrinin məlumatları	DSK, EƏMSŞ	Təhlil barədə hesabat və ya xidməti məruzə

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.5.3	Çatışmayan məlumatların əldə edilməsi üçün planın (yol xəritəsinin) hazırlanması	Planın (yol xəritəsinin) hazırlanması	Çatışmayan məlumatların əldə edilməsi üçün mənbələr, təhlillər, qərarlar	DSK, EƏMSŞ	Çatışmayan məlumatların əldə edilməsi üçün plan (yol xəritəsi)
1.5.4	Ehtiyac olduğu halda mövcud normativ hüquqi bazaya dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Normativ hüquqi baza və ona dəyişiklikləri şərtləndirən amillər	DSK, EƏMSŞ	Dəyişikliklərə dair təkliflər
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının hazırlanması, risklərin təhlili, xərclərin, smetanın qiymətləndirilməsi	Çıxış statistik məhsullar, risklər, maliyyə sənədləri, smeta	DSK, EƏMSŞ	İş planı, "Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli, smeta
1.6.1	İş planının hazırlanması	İş planının hazırlanması	Çıxış statistik məhsullar, inzibati və digər mənbələrdən müəyyənləşdirilmiş toplanacaq məlumatlar	DSK, EƏMSŞ	İş planının layihəsi
1.6.2	Risklərin təhlili	Risklərin və imkanların qiymətləndirilməsi	Müəyyən edilmiş risklər və imkanlar	DSK, EƏMSŞ	"Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli
1.6.3	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənləşdirilməsi	Maliyyə sənədləri, qərar və sərəncamlar	DSK, EƏMSŞ	Smetanın layihəsi
1.6.4	İş planının, risklərin qiymətləndirilməsi və smetanın tərtibi	İş planının, risklərin qiymətləndirilməsi və təklif edilən smetaya baxılması və təsdiq təqdim edilməsi	Smetanın layihəsi, maliyyə sənədlərinin siyahısı	DSK, EƏMSŞ	Təsdiqlənmiş smeta
1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi					
2	Layihələndirmə	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkəti üzrə çıxış statistik məhsulların, dəyişən kəmiyyətlərin layihələrinin hazırlanması, toplanmanın metod və vasitələrinin müəyyənləşdirilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin və dəyişən kəmiyyətlərin siyahısı, iş planları, razılaşma məktubları, reyestr	ETSN, SN, MST ASC, ARDNŞ, DSK, EƏMSŞ	Çıxış cədvəllərinin maketi, dəyişən kəmiyyətlərin izahları, məlumatların toplanması, işlənməsi və təhlili metodologiyası

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.1	Çıxış məhsulun layihəsi	Çıxış statistik məhsulların və ya xidmətlərin layihəsinin hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, EƏMSŞ	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış məhsullarının layihələndirilməsi	Çıxış maketlərinin və fərdi çıxış məhsullarının hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, EƏMSŞ	Çıxış cədvəllərinin və fərdi çıxış məhsullarının maketi
2.2	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi	Dəyişən kəmiyyətlərin izahlarının layihəsinin işlənməsi	Dəyişən kəmiyyətlərin siyahısı, reyestr məlumatları, qərarlar	DSK, EƏMSŞ	Dəyişən kəmiyyətlərin izahları
2.2.1	Dəyişən kəmiyyətlərin izahlarının layihələndirilməsi	Dəyişən kəmiyyətlərin izahlarının hazırlanması	Müəyyən edilmiş anlayışların siyahısı, çıxış cədvəllərinin maketi	DSK, EƏMSŞ	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi
2.3	Toplanma prosesinin layihəsi	Məlumatların toplanmasının daha münasib metod və vasitələrinin müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı, istifadəçi tələbatları, razılaşma məktubları, müraciətlər	ETSN, SN, MST ASC, ARDNŞ, DSK, EƏMSŞ	Məlumatların toplanmasının layihəsi
2.3.1	Məlumatların toplanması metodlarının müəyyənləşdirilməsi	Məlumatların toplanmasının ən uyğun metodlarının müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı	ETSN, SN, MST ASC, ARDNŞ, DSK, EƏMSŞ	Müəyyənləşdirilmiş konkret məlumat toplama metodu
2.3.2	Məlumatların toplanması alətlərinin layihələndirilməsi	Ətraf mühit statistikasına dair məlumatların toplanması alətlərinin (yeni sorğu anketləri, məlumatların daxil edilməsi proqramı, intervüyerlər, respondentlər üçün təlimlər və s.) layihələndirilməsi	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, müəyyənləşdirilmiş konkret məlumat toplama metodu	DSK, EƏMSŞ	Məlumatların toplanması alətlərinin siyahısı
2.3.3	Məlumat toplanmasının hüquqi bazasının layihələndirilməsi	Ətraf mühit statistikasına dair məlumatların toplanmasının hüquqi bazasının	Razılaşma məktubları, rəsmi sənədlərin layihəsi, respondentlərə ünvanlanmış	DSK, EƏMSŞ	Qərar və sərəncam

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		layihələndirilməsi	müraciətlər		
2.4	Məcmunun və seçmənin layihəsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
2.4.1	Məcmunun layihələndirilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
2.4.2	Seçmə metodologiyasının layihələndirilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
2.5	Məlumatların işlənməsi və təhlilinin layihəsi	Məlumatların işlənməsi və təhlilinin metodologiyasının hazırlanması	DSK-nın əmr və sərəncamları	DSK, EƏMSŞ	Statistik məlumatların işlənməsi və təhlili metodologiyası
2.5.1	Məlumatların işlənməsi üçün metodların müəyyənləşdirilməsi	Məlumatların işlənməsi və təhlili üçün metodlarının müəyyənləşdirilməsi	DSK-nın müvafiq əmr və sərəncamlardan irəli gələn məsələlər	DSK, EƏMSŞ	Müəyyənləşdirilmiş metodların siyahısı
2.5.2	Məlumatların təhlili üçün metodların layihələndirilməsi	Məlumatların emalı və təhlili üçün metodların layihələndirilməsi	Müəyyənləşdirilmiş metodların siyahısı	DSK, EƏMSŞ	Məlumatların təhlilinə dair metodologiya
2.6	İstehsal sisteminin və iş axınının layihələndirilməsi	Məlumatların toplanılmasından yayılmasına qədər olan iş axını prosesinin təşkilinin müəyyənləşdirilməsi	Energetika və ətraf mühit statistikası şöbəsinin iş planı, "Statistik işlər proqramı", "İstifadəçi məmnunluğu" sorğusunun nəticələri, müvafiq normativ hüquqi sənədlər	DSK, EƏMSŞ	İstehsal sisteminin və iş planının layihəsinin hazırlanması
2.6.1	İstifadəçi tələbatına uyğun olaraq istehsal sisteminin və iş axınının layihələndirilməsi	İstifadəçi tələbləri əsasında istehsal sisteminin və iş axınının layihəsinin hazırlanması	İstifadəçi məmnunluğu sorğusunun nəticələri, kollegiya qərarları, müvafiq əmr, sərəncam, göstəriş və ya tapşırıqlar	DSK, EƏMSŞ	İstehsal sisteminin və iş planının layihəsi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.6.2	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin, iş axınının təhlili və təsdiqi	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin və iş axınının təhlili	Energetika və ətraf mühit statistikasına şöbəsinin iş planının və Statistik işlər proqramının layihəsi	DSK, EƏMSSŞ	EƏMSSŞ üzrə iş planlarının və Statistik işlər proqramının təsdiqi
2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi					
3	İstehsal sisteminin yaradılması	İstehsal sisteminin işlək vəziyyətə gətirilməsi, sınaqların keçirilməsi	Alətlər (məsələ qoyuluşu, proqram təminatı), məlumatlar, reyestrlər, fəaliyyət planı, sənədləşdirilmiş proseslər	DSK, EƏMSSŞ, İTŞ	İstehsal sistemi
3.1	Statistik məlumatların toplanması vasitələrinin yaradılması	Toplanma vasitələrinin yaradılması işlərinin aparılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı	DSK, EƏMSSŞ, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu, proqram təminatı
3.1.1	Statistik məlumatların toplanma vasitələrinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, EƏMSSŞ, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.1.2	Statistik məlumatların toplanması üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması	Mövcud proqram təminatının aktualaşdırılması və ya yenisinin yaradılması	Texniki şərtlər, məsələ qoyuluşu	DSK, EƏMSSŞ, İTŞ	Proqram təminatı
3.1.3	Statistik məlumatların toplanması üçün hazırlanmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, EƏMSSŞ, İTŞ	Təhvil-təslim aktı
3.2	Prosesin komponentlərinin yaradılması və ya	Prosesin komponentlərinin yaradılması və ya	"Məsələ qoyuluşlarının vahid nümunəvi	DSK, EƏMSSŞ, İTŞ	Texniki şərtlər, proqram təminatı,

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	yaxşılaşdırılması	mövcud olanların yaxşılaşdırılması	forması", məsələ qoyuluşu, proqram təminatı		təhvil-təslim aktı
3.2.1	Məlumatların işlənməsi və təhlili komponentlərinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, EƏMSSŞ, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.2.2	Məlumatların işlənməsi və təhlili üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması	Toplanmış məlumatların işlənməsi üçün proqram təminatının hazırlanması və ya aktualaşdırılması	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, EƏMSSŞ, İTŞ	Proqram təminatı
3.2.3	Məlumatların işlənməsi və təhlili üçün yaradılmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, EƏMSSŞ, İTŞ	Təhvil-təslim aktı
3.3	Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı	DSK, EƏMSSŞ, İTŞ	Texniki şərtlər, proqram təminatı, təhvil-təslim aktı
3.3.1	Yayım komponentlərinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, EƏMSSŞ, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.3.2	Məlumatların yayılması üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması	Toplanmış məlumatların yayılması üçün proqram təminatının hazırlanması və ya aktualaşdırılması	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, EƏMSSŞ, İTŞ	Proqram təminatı
3.3.3	Məlumatların yayılması üçün yaradılmış və ya aktualaşdırılmış proqram təminatının	Proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, EƏMSSŞ, İTŞ	Təhvil-təslim aktı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	sınaqdan keçirilməsi				
3.4	İş axını prosesinin formalaşdırılması	Məlumatların toplanmasından yayılmasına qədər statistik biznes-prosesdə istifadə edilən dəyişikliklərin formalaşdırılması	Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar	DSK, EƏMSSŞ, İTŞ	İş axını prosesinin formalaşdırılması
3.4.1	Yaradılmış və ya aktualaşdırılmış komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Toplanma, işlənmə, təhlil və yayılma üçün mövcud olan komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar	DSK, EƏMSSŞ, İTŞ	Aktualaşdırılmış metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar
3.5	İstehsal sisteminin sınaqdan keçirilməsi	Toplanmış və komplektləşdirilmiş xidmətlərin və əlaqəli iş axını proseslərinin sınaqdan keçirilməsi	Məsələ qoyuluşuna uyğun hazırlanmış proqram	DSK, EƏMSSŞ, İTŞ	Proqramın təhvil-təslimi
3.5.1	İstehsal sisteminin yoxlanışının yerinə yetirilməsi	İstehsal sisteminin, komponentlərin icrasının və onlarla əlaqəli xidmətlərin sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, EƏMSSŞ	Proqram təminatı
3.5.2	İstehsal sisteminin təhvil-təslim sınağının yerinə yetirilməsi	İstehsal sisteminin qiymətləndirilməsi və qəbulu	Proqram təminatı	DSK, İTŞ	Təhvil-təslim aktı
3.6	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin pilot layihəsinin sınaqdan keçirilməsi	Sınaq və ya pilot müayinə, fəaliyyət planı	DSK, EƏMSSŞ	Fəaliyyət planı, qiymətləndirmə hesabatı
3.6.1	Sınaq üçün fəaliyyət planının hazırlanması	Toplanmadan yayılmaya qədər olan biznes - prosesin sınaqdan keçirilməsinə dair fəaliyyət planının hazırlanması	Daxili sınaq və ya respondentlərlə pilot müayinə	DSK, EƏMSSŞ	Fəaliyyət planı
3.6.2	Sınağın keçirilməsi və qiymətləndirilməsi	Biznes-prosesin sınağının keçirilməsi	Fəaliyyət planı	DSK, EƏMSSŞ	Biznes-prosesin həyata keçirilməsi və ya onun təkmilləşdirilməsinə dair qiymətləndirmə

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
					hesabatı
3.7	İstehsal sisteminin yaradılmasının yekunlaşdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Sənədləşdirilmiş proseslər, tədris planı	DSK, EƏMSS, İTŞ	İstehsal sisteminin tətbiqi, səriştəlilik
3.7.1	İstehsal sisteminin təqdimatı və sənədləşdirilməsi	İstehsal sisteminin tətbiqi, təhvil-təslim aktının hazırlanması	Sənədləşdirilmiş proseslər	DSK, EƏMSS, İTŞ	İstehsal sisteminin tətbiqi
3.7.2	İstehsal sistemi ilə tanışlıq, kadrların məlumatlandırılması, texniki dərslərin keçirilməsi	Treninglərin keçirilməsi, təlimatı kitabçaların hazırlanması	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, EƏMSS, İTŞ	Yüksək bilik səviyyəsinə malik kadrların hazırlanması
3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı					
4	Məlumatların toplanması	Lazım olan bütün informasiyanın toplanması	Reyestr, planlar, Statistik işlər proqramı, məlumatlar	DSK, SİƏSPŞ, ETSİM, İTŞ, EƏMSS, Ümumi şöbə, YSO	Statistik məlumatlar
4.1	Məcmunun yaradılması və statistik vahidlərin seçilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.1.1	Seçmə üçün məlumat bazasının hazırlanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.1.2	Seçmə şəbəkənin formalaşdırılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.1.3	Seçmənin aparılması və yekunlaşdırılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlıq işlərinin yekunlaşdırılması	Plan, kadrların siyahısı, tədris planı, təlimatlar, metodologiyalar, məsələ qoyuluşu	DSK, EƏMSS və İTŞ	Plan, ixtisaslı kadrlar, proqram təminatı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.2.1	Məlumatların toplanması üçün planın hazırlanması	Məlumatların toplanması üçün planın hazırlanması və öhdəliklərin müəyyən edilməsi	Plan və öhdəliklər	DSK, EƏMSŞ	Plan
4.2.2	Kadrların seçilməsi	Məlumatların toplanması üçün işçi heyətin müəyyən edilməsi	Kadrların siyahısı	DSK, EƏMSŞ	Seçilmiş və ya təyin olunmuş kadrların siyahısı
4.2.3	Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi	İntervüyer və respondentlər üçün təlim materiallarının hazırlanması və təlimlərin (seminarların) keçirilməsi	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, EƏMSŞ	Kadrların bilik səviyyəsinin artırılması
4.2.4	Məlumatların toplanması üçün maddi resursların və İT alətlərinin hazırlanması	Toplanma materialları və alətlərinin toplanma prosesinin iştirakçıları və orqanları arasında yayımlanması	Sorğu anketləri, təlimatlar, metodoloji sənədlər, rəsmi məktublar	DSK, EƏMSŞ	Yayımlanmış maddi resurslar və İT alətləri
4.2.5	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	2-TG (tullantılar) nömrəli rəsmi statistika hesabatının onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK, İTŞ	Proqram təminatı
4.3	Məlumatların toplanması	Məlumatların toplanması, yoxlanması və qiymətləndirilməsi	Statistik işlər proqramı, ilkin məlumatlar, proqram təminatı və qiymətləndirmə metodları	DSK, EƏMSŞ, İTŞ, YSO	Məlumatlar, qiymətləndirmə, informasiya-texniki dəstək
4.3.1	Statistik vahidlərdən hesabatların alınması	2-TG (tullantılar) nömrəli rəsmi statistika hesabatı üzrə onlayn rejimdə ilkin məlumatların qəbul edilməsi	Statistik işlər proqramı, Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK, EƏMSŞ, YSO	İlkin məlumatlar
4.3.2	İlkin informasiya toplusunun hazırlanması	İlkin informasiyanın yoxlanması və informasiya toplusunun	İlkin məlumatlar	DSK, EƏMSŞ, YSO	İlkin informasiya toplusu

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		hazırlanması			
4.3.3	Toplanmış məlumatların yoxlanılması	Məlumatların avtomatlaşdırılmış qaydada yoxlanılması	İlkin informasiya toplusu və proqram təminatı	DSK, EƏMSS, İTŞ, YSO	Yoxlanmış məlumatlar
4.3.4	Toplanmış məlumatların qiymətləndirilməsi	Məlumatların qiymətləndirilməsi və texniki problemlərin həlli istiqamətində işlərin görülməsi	Məlumatlar və qiymətləndirmə metodları	DSK, EƏMSS	Qiymətləndirmənin nəticələri
4.3.5	Məlumatların toplanmasına informasiya-texniki dəstəyin təmin edilməsi	İntervüylərə, respondentlərə, YSO-lara metodoloji və yaxud maddi-texniki dəstəyin göstərilməsi	Metodoloji sənədlər və maddi-texniki vasitələr	DSK, EƏMSS	Təmin edilmiş informasiya-texniki dəstək
4.4	Məlumatların toplanmasının yekunlaşdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK, EƏMSS, İTŞ, Ümumi şöbə	Elektron məlumat bazası, arxiv
4.4.1	Toplanmış məlumatların müvafiq məlumat bazasına yüklənməsi və işlənməsi üçün hazırlanması	Toplanmış məlumatların işlənmə və təhlil üçün hazırlanması	Toplanmış məlumatlar	DSK, EƏMSS, İTŞ	Elektron məlumat bazası
4.4.2	Məlumatların toplanmasında istifadə olunmuş materialların arxivləşdirilməsi	İstifadə olunmuş materialların sənədləşdirilərək arxivləşdirilməsi	Elektron məlumat bazası, istifadə olunmuş bütün materiallar	DSK, EƏMSS, İTŞ, Ümumi şöbə	Arxivləşdirmə
4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır					
5	Məlumatların işlənməsi	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, impyutasiya, çəkirlərin hesablanması	Statistik məlumatlar, reyestrlər, məsələ qoyuluşu, proqram təminatı, çəkirlər	DSK, EƏMSS, İTŞ	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Müxtəlif mənbələrdən toplanmış məlumatların birləşdirilməsi	Məlumatlar və reyestrlər	DSK, EƏMSS, İTŞ	Məlumatların birləşdirilməsi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.1.1	Müxtəlif məlumat mənbələrinin inteqrə edilməsi	Daxili və yaxud kənar məlumat mənbələrinin inteqrasiya edilməsi	Məlumatlar, məlumat mənbələri	DSK, EƏMSSŞ, İTŞ	İnteqrə edilmiş məlumat mənbələri
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Təsnifatlar, məlumatlar	DSK, EƏMSSŞ, İTŞ	Təsnifləşdirilmiş məlumatlar və statistik vahidlər
5.2.1	Daxil edilən ilkin məlumatların kodlaşdırılması	Daxil edilən məlumatların təsnifatlara uyğun kodlaşdırılması	Statistik təsnifatlar, məlumatlar	DSK, EƏMSSŞ, İTŞ	Kodlaşdırılmış (təsnifləşdirilmiş) məlumatlar
5.2.2	Statistik vahidlərin təsnifləşdirilməsi	Giriş məlumatlarının konkret təsnifatlara, yeni siniflərə və ya qruplara təsnifləşdirilməsi	Giriş məlumatları	DSK, EƏMSSŞ, İTŞ	Təsnifləşdirilmiş statistik vahidlər
5.3	Məlumatlara baxış və onların düzgünlüyünün yoxlanılması	Baxış və düzgünlüyün yoxlanılması (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar, məsələ qoyuluşu, keyfiyyətə nəzarət cədvəlləri	DSK, EƏMSSŞ	Yoxlanılmış keyfiyyətli məlumatlar
5.3.1	Məlumatların ilkin mərhələdə yoxlanılması	Giriş məlumatlarının mexaniki yoxlanılması	Məlumatlar	DSK, EƏMSSŞ	Yoxlanılmış məlumatlar
5.3.2	Avtomatlaşdırılmış nəzarətin aparılması	Avtomatlaşdırılmış nəzarət prosedurlarının təşkili	Avtomatlaşdırılmış nəzarət üçün məsələ qoyuluşları	DSK, EƏMSSŞ	Avtomatlaşdırılmış nəzarət, keyfiyyətli məlumat
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi və təhlil olunması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.4	Məlumatların redaktəsi və impyutasiya	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.4.1	İmpyutasiya (şərti hesablamə) elementlərinin təyin olunması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.4.2	İmpyutasiyanın (şərti hesablamənin) aparılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.4.3	İmputasiya üzrə qeydlərin alınması, redaktəsi və qiymətləndirilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.5	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması	Yeni dəyişən kəmiyyətlərin və statistik məlumatların formalaşdırılması	Dəyişən kəmiyyətlər və vahidlər, məlumat bazaları	DSK, EƏMSS, İTŞ	Dəyişən kəmiyyətlər
5.5.1	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması	Yeni dəyişənlərin və vahidlərin formalaşdırılması	Təsdiqlənmiş giriş məlumat bazaları	DSK, EƏMSS, İTŞ	Dəyişən kəmiyyətlər və vahidlər
5.5.2	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin məlumatların emalı bazasına inteqrasiyası	Formalaşdırılmış yeni dəyişənlərin və vahidlərin məlumatların emalı bazasına inteqrasiyası	Dəyişən kəmiyyətlər və vahidlər	DSK, EƏMSS, İTŞ	Yenilənmiş məlumat bazaları
5.6	Məlumatlar üçün çəkirlərin hesablanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.6.1	Çəkirlərin hesablanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.6.2	Hesablanmış çəkirlərin məlumatların emalı bazasına inteqrasiyası	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.7.1	Aqreqasiya elementlərinin əldə edilməsi və ya hesablanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.8	Yekun məlumat fayllarının formalaşdırılması	Yekun məlumat fayllarının formalaşdırılması	Məlumatlar	DSK, EƏMSS	Yekun məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.8.1	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	Məlumatlar	DSK, EƏMSŞ	Yekun məlumatlar
5.8.2	İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi	İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi	Yekun məlumatlar	DSK, EƏMSŞ	Arxivləşdirilmiş məlumatlar
5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır					
6	Məlumatların təhlili	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Statistik məlumatlar, qiymətləndirmə, metodoloji sənədlər, yayım məhsulları	DSK, EƏMSŞ, İİƏŞ, Ümumi şöbə	Yekun məlumatlar, uyğunsuzluqlar, qiymətləndirmə və təhlilin nəticələri
6.1	İlkin nəticələrin hazırlanması	İlkin nəticələrin 2-TG (tullantı) nömrəli rəsmi statistika hesabatı forması əsasında hazırlanması	Aqreqasiya olunmuş məlumatlar, çıxış cədvəlləri	DSK, EƏMSŞ	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.1	İlkin nəticələrin əldə edilməsi	Çıxış məlumatlarının hazırlanması və ya yenilənməsi	Aqreqasiya olunmuş məlumatlar	DSK, EƏMSŞ	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	İlkin nəticələrdə mövsümi düzəlişlərin aparılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	Aqreqasiya olunmuş məlumatlar, çıxış məlumatları, məlumat mənbələri	DSK, EƏMSŞ	Yekun məlumatlar, uyğunsuzluqlar
6.2.1	Uyğunsuzluq və ya xətalərin müəyyən edilməsi	Məlumatların təkrar yoxlanılması	Aqreqasiya olunmuş məlumatlar	DSK, EƏMSŞ	Hesabatı səhvlərlə təqdim edən statistik vahidlər, uyğunsuzluqlara dair qeydlər
6.2.2	İlkin çıxış nəticələri ilə əvvəlki dövrlərin nəticələri arasında uyğunluğun yoxlanılması	İlkin çıxış məlumatlarının əvvəlki dövrlərin müvafiq məlumatları ilə müqayisə edilməsi	İlkin çıxış məlumatları və əvvəlki dövrlərin çıxış məlumatları	DSK, EƏMSŞ	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər
6.2.3	Domenlərarası uyğunluq üçün ilkin çıxış nəticələrinin	İlkin çıxış məlumatlarının digər statistik domenlərin istehsal etdikləri oxşar	İlkin çıxış məlumatları və digər statistik domenlərin müvafiq	DSK, EƏMSŞ	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	təhlili	çıxış məlumatları ilə müqayisə edilməsi	məlumatları		
6.2.4	Nəticələrin redaktə edilməsi	Çıxış məlumatlarının makro redaktə edilməsi	Məlumatlar	DSK, EƏMSŞ	Yekun məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatların əsasında tam izahların hazırlanması	Çıxış məlumatları, qiymətləndirmə	DSK, EƏMSŞ	Qiymətləndirmə və təhlil
6.3.1	Çıxış məlumatlarına baxış və qiymətləndirilmənin aparılması	Qiymətləndirilmənin aparılması	Çıxış məlumatları	DSK, EƏMSŞ	Qiymətləndirilmənin nəticələri
6.3.2	Müxtəlif vasitələrdən istifadə etməklə çıxış nəticələrin təhlili və izahı	Çıxış nəticələrin təhlili və izahı (cədvəllər, qrafiklər, xəritələr və s. şəkildə)	Qiymətləndirilmənin nəticələri	DSK, EƏMSŞ	Təhlilin nəticələri (cədvəllər və qrafiklər)
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanılması	Metodoloji sənədlər, çıxış məlumatları	DSK, EƏMSŞ	Çıxış məlumatları
6.4.1	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış nəticələrinin müəyyənləşdirilməsi	Daxili qaydalar əsasında məxfilik nəzarətinin obyektinə hesab edilən nəticələrin eyniləşdirilməsi	DSK-nın məxfi statistik məlumatların qorunması sahəsində siyasəti, "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" təlimatı	DSK, EƏMSŞ	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları
6.4.2	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktuallaşdırılması	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktuallaşdırılması	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları	DSK, EƏMSŞ	Məxfiliyi təmin edilmiş çıxış məlumatları
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	Çıxış məlumatları, yayım məhsulları	DSK, EƏMSŞ, İİƏŞ, Ümumi şöbə	İstifadəçilər üçün yekun nəticələr, arxivləşdirilmiş məlumatlar
6.5.1	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün yekunlaşdırılması	Köməkçi məlumatların hazırlanması və müvafiq struktur bölmələrin (İİƏŞ timsalında) əməkdaşları ilə	Təhlil edilmiş çıxış məlumatları	DSK, EƏMSŞ, İİƏŞ	Yayım məhsulları

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		müzakirələrin aparılması			
6.5.2	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün təsdiqi	Yekun çıxış məlumatlarının yayım prosesindən əvvəl baxış və təsdiq üçün hazırlanması	Yayım məhsulları	DSK, EƏMSŞ	Təsdiq edilmiş yayım məhsulları
6.5.3	Təhlil edilmiş çıxış nəticələrinin arxivləşdirilməsi	Təhlil edilmiş bütün çıxış məlumatları və müvafiq sənədlərin arxivləşdirilməsi	Təsdiq edilmiş yayım məhsulları	DSK, EƏMSŞ, Ümumi şöbə	Arxivləşdirilmiş məlumatlar
6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır					
7	Məlumatların yayılması	Ətraf mühit statistikasına dair göstəricilərin yayılması	Statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları, onlayn sorğular	DSK, EƏMSŞ, İTŞ, İİƏŞ, BƏŞ, Ümumi şöbə	Statistik məlumatlar, məlumatlar, yayım məhsulları, protokollar, təşviqat materialları
7.1	Çıxış məlumatları sisteminin yeniləşdirilməsi	Ətraf mühit statistikasına dair göstəricilərin aktuallaşdırılması	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, məlumatlar	DSK, EƏMSŞ, İİƏŞ, İTŞ	Statistik məlumatlar, məlumatlar
7.1.1	Məlumatların və məlumatların məlumat bazasına yüklənməsinə hazırlıq işlərinin görülməsi	Yekun məlumatların və məlumatların məlumat bazasına yüklənməsinə hazırlıq işləri	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, məlumatlar	DSK, EƏMSŞ	Hazırlanmış statistik məlumatlar və məlumatlar
7.1.2	Məlumatların və məlumatların məlumat bazasına yüklənməsi	Yekun məlumatların və onlarla əlaqəli məlumatların onlayn yayımı üçün məlumat bazasına yüklənməsi	Hazırlanmış statistik məlumatlar və məlumatlar	DSK, EƏMSŞ, İİƏŞ, İTŞ	Məlumat bazasına daxil edilmiş statistik məlumatlar və məlumatlar
7.1.3	Məlumatların müvafiq məlumatlarla əlaqəsinin təmin edilməsi	Yekun məlumatların müvafiq məlumatlarla əlaqəsinin təmin edilməsi	Statistik məlumatlar və məlumatlar	DSK, İTŞ	Əlaqələndirilmiş statistik məlumatlar və məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7.2	Yayım məhsullarının istehsalı	Ətraf mühit statistikasına dair göstəricilərin istehsalı	Statistik nəşrlərin kataloqu, məcmuələrin buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları	DSK, EƏMSŞ, İİƏŞ, BƏŞ	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.1	Yayım məhsullarının hazırlanması	Statistik məhsulun komponentlərinin hazırlanması və yayım üçün istehsalı	Yekun məlumatlar	DSK, EƏMSŞ	Yayım məhsulları
7.2.2	Press-revizlərin və təhlili məruzələrin hazırlanması	Ətraf mühit statistikasına dair göstəriciləri xarakterizə edən press-revizlərin və təhlili məruzələrin hazırlanması	2-TG (tullantı) nömrəli rəsmi statistik hesabatının yekun məlumatları	DSK, EƏMSŞ, İİƏŞ	Press - revizlər və təhlili məruzələr
7.2.3	İstehsal edilmiş yayım məhsullarının redaktəsi və tərcüməsi	Yayım məhsullarının redaktəsi və tərcümə edilməsi	Yayım məhsulları	DSK, EƏMSŞ, BƏŞ	Redaktə və tərcümə edilmiş yayım məhsulları
7.2.4	İstehsal edilmiş yayım məhsullarının buraxılış üçün təsdiqi	Yayım məhsullarının buraxılış üçün təsdiqi	Buraxılış üçün hazırlanmış yayım məhsulları	DSK, EƏMSŞ	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.5	Məcmuə və digər nəşrlərin istehsalı	Statistik məcmuələrin və bülletenlərin hazırlanması	Statistik nəşrlərin kataloqu, məcmuələrin buraxılış təqvimi	DSK, EƏMSŞ	"Azərbaycanda ətraf mühit" adlı statistik məcmuə, "Azərbaycan Respublikasında yaranan təhlükəli tullantılar" adlı bülleten
7.3	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Ətraf mühit statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışının idarə edilməsi üzrə sənədlər	DSK, EƏMSŞ, İİƏŞ, Ümumi şöbə	İstifadəçiləri xəbərdar etmək, Arxivləşdirmə
7.3.1	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışlarının idarə edilməsi	DSK-nın təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimi, nəşrlərin yayım reyestri	DSK, EƏMSŞ, İİƏŞ	İstifadəçilərin xəbərdar edilməsi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7.3.2	Yayım məhsullarının arxivləşdirilməsi	İstehsal edilmiş və yayım məhsullarının arxivləşdirilməsi	Yayım məhsulları	DSK, EƏMSŞ, Ümumi şöbə	Arxivləşdirmə
7.4	Yayım məhsullarının təşviqi	Yayım məhsullarının fəal təşviqi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu, istifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, EƏMSŞ, İİƏŞ	Protokollar, hesabatlar, mətbuat konfransları, təşviqat materialları
7.4.1	Yayım məhsulunun istifadəsinin qiymətləndirilməsi	İstifadəçi məmnunluğunun qiymətləndirilməsi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri	DSK, EƏMSŞ, İİƏŞ	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, onlayn sorğunun nəticələrinə dair hesabat
7.4.2	Yayım məhsullarının müxtəlif vasitələrdən istifadə etməklə təşviqi	İstifadəçilərin ehtiyaclarına əsaslanmaqla təşviqatların aparılması, istifadəçi məmnunluğunun təhlili	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, EƏMSŞ	Mətbuat konfransları, təşviqat materialları
7.5	İstifadəçi sorğularının idarə edilməsi	Ətraf mühit statistikasına üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK, EƏMSŞ	Sorğuların cavablandırılması
7.5.1	İstifadəçi sorğularının qeydiyyatı və cavablandırılması	İstifadəçi sorğularının baxılması və cavablandırılması	Rəhbərliyin tapşırığı, daxil olan və göndərilən sənədlər və onların qeydiyyatı kitabları, elektron kargüzərlük sistemi	DSK, EƏMSŞ	Sənədlərin qeydiyyatı
7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı					
8	Qiymətləndirmə	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair statistik prosesin	Qiymətləndirməyə dair materiallar, akt və hesabatlar, KİS-ə dair sənədlər	DSK, EƏMSŞ, KİEMŞ	Akt və hesabatlar, təhlil və plan

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		qiymətləndirilməsi			
8.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkəti üzrə statistik prosesə dair məlumatların toplanması	Hesabatlar və KİS-ə dair sənədlər	DSK, EƏMSŞ, KİEMŞ	Toplanmış materiallar
8.1.1	Əvvəlki altproseslərdə qiymətləndirmə ilə bağlı materialların toplanması	Qiymətləndirmə ilə bağlı materialların toplanması və qiymətləndirməyə hazırlıq işləri	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair statistik prosesin əvvəlki mərhələləri üzrə nəticələrlə bağlı hesabatlar və ya KİS-ə dair sənədlər	DSK, EƏMSŞ, KİEMŞ	Toplanmış materiallar
8.2	Qiymətləndirmənin aparılması	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkəti üzrə statistik prosesə dair qiymətləndirmənin aparılması	Toplanmış materiallar, KİS-ə dair sənədlər	DSK, EƏMSŞ, KİEMŞ	Akt və hesabatlar
8.2.1	İstehsal prosesinin qiymətləndirməsinin aparılması	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair statistik istehsal prosesinin təhlili və qiymətləndirməsi	Keyfiyyət məruzələri, DESAP, şöbə üzrə proseslərin idarə olunması standartları və prosesin xəritəsi, KİS SP-lər, KİS KV	DSK, EƏMSŞ, KİEMŞ	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsulzuqlara dair akt", Auditin nəticələrinə dair hesabat
8.3	Fəaliyyət planının razılaşdırılması	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkəti üzrə statistik prosesə dair razılaşdırılmış fəaliyyət planının hazırlanması	Akt və hesabatlar	DSK, EƏMSŞ, KİEMŞ	Təhlil və plan
8.3.1	Fəaliyyətin təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkəti üzrə statistik prosesə dair fəaliyyət planına salınacaq tövsiyələrin toplanması	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsulzuqlara dair akt", Auditin nəticələrinə dair hesabat, Yoxlama və nəzarət auditinin nəticələrinə dair	DSK, EƏMSŞ, KİEMŞ	Rəhbərlik tərəfindən təhlil, KİS-in illik fəaliyyət planı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
			hesabat		

ƏMAA	Ətraf Mühit üzrə Avropa Agentliyi
ETSN	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
SN	Səhiyyə Nazirliyi
ƏN	Ədliyyə Nazirliyi
MST ASC	Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
ARDNŞ	Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
DSK	Dövlət Statistika Komitəsi
EƏMŞŞ	Energetika və ətraf mühit statistikasına şöbəsi
KİEMŞ	Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi
SİƏSPŞ	Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi
İİƏŞ	İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
İTŞ	İnformasiya texnologiyaları şöbəsi
BƏŞ	Beynəlxalq əlaqələr şöbəsi
YSO	Yerli statistika orqanları
ETSİM	Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
KİS	Keyfiyyətin idarə edilməsi sistemi